

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının və ölkə başçısının sədriliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində dövlət qurumlarında elektron xidmətinin göstərilməsi barədə verdiyi tapşırığın icrası ilə əlaqədar Auditorlar Palatasının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində tədbirlərin həyata keçirilməsi barədə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanını və ölkə başçısının sədriliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində dövlət qurumlarında elektron xidmətlər göstərilməsi barədə verdiyi tapşırığı rəhbər tutaraq, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün auditor xidmətinin keyfiyyətinin yüksəldilməsini, müvafiq dövlət proqramlarında Auditorlar Palatasına həvalə edilmiş işlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, müasir tələblərə cavab verən informasiya və kommunikasiya texnologiyalarından daha da geniş istifadə olunmasını, Palatanın internet sahifəsinin təkmilləşdirilməsi və xüsusi elektron xidmətlərinin təşkili istiqamətində zəruri tədbirlər görülməsini təmin etmək məqsədilə **qərara alıram:**

1. Auditorlar Palatasında internet sahifəsində xüsusi elektron xidmətlər göstərilməsi üçün on gün müddətində xüsusi elektron xidməti bölməsinin yaradılması Aparatın rəhbəri Q.Bayramova, sədrin müşaviri A.Kərimova, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Auditin tənzimlənməsi və şəffaflığın təminatı idarəsinin rəisi M.Abbasova, Auditin təşkili və təhlili idarəsinin rəisi M.Hacıyevə, Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinin rəisi S.Gülməmmədova, Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimova tapşırılsın.

2. Həmin elektron xidməti bölməsində göstərilən məsul şəxslər tərəfindən aşağıdakı istiqamətlər üzrə işlərin aparılması təmin edilsin:

- Palata Şurasının 2011-ci il 20 dekabr tarixli 226/5 sayılı qərarı ilə təsdiq edilmiş “Auditor təşkilatlarının və sərbəst auditorların hesabatlarının elektron

qaydada hazırlanması, göndərilməsi, təqdim edilməsi və işlənməsi haqqında” Təlimatın tətbiqinin sürətləndirilməsi,

- auditor xidməti sahəsində “Elektron audit” sisteminin təşkilinə dair təkliflərin hazırlanıb təqdim edilməsi,

- aidiyyəti üzrə göstərilən xidmətin adı, tələb olunan sənədlərin siyahısı, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasında yerləşdirilməsi və bu bölmədən maneəsiz istifadəsi,

- müəyyən olunmuş qaydada doldurulmuş ərizə və digər sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsi, bu barədə göndərənə təsdiqetmə bildirişin göndərilməsi, həmin sənədə qanunveriləklə müəyyən olunmuş qaydada və müddətdə baxıldıqdan sonra cavab verilməsi,

- məlumat bazasının, məlumat axtarış sisteminin, reyestrlərin və digər informasiya resurslarının sərbəst istifadəsi,

- aparılan əməliyyatların və fərdi məlumatların texniki təhlükəsizlik tədbirlərinin görülməsi.

3. Aparatın rəhbəri Q.Bayramova, sədrin müşaviri A.Kərimova, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova tapşırılsın ki, bu sərəncamın 2-ci bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə məlumatın hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi təmin edilsin.

4. Sərəncamın icrasına nəzarəti özümdə saxlayıram.

PALATANIN SƏDRİ

V.NOVRUZOV